

KOLLEKTİVDƏ MÜNAQİŞƏNİN YARANMASININ SOSİAL-PSİKOLOJİ SƏBƏBLƏRİ

Cavid Əliyev,

fəlsəfə doktoru programı üzrə doktorant,
Azerbaycan Turizm və Menecment Universiteti
E-mail:ca_eliyev89@yahoo.com

Rəyçilər: psicol.ii.elm.dok., prof. R.İ. Əliyev,
ped.ü.fəls.dok. dos. S.Q.Həsənli

Açıq sözlər: münaqişə, antipatiya, simpatiya, kompromis, ünsiyyət üslubu, səriştəlilik

Ключевые слова: конфликт, антипатия, симпатия, компромисс, манера общения, коммуникабельность

Key words: conflict, antipathy, liking, compromise, communication style, skills

Məlumdur ki, kollektivdə qarşılıqlı münasibətlər, birgə fəaliyyət, qarşılıqlı anlaşma, vahid məqsəd ətrafında birləşmə həm fəaliyyətin səmərəliliyini artırır, həm də müsbət psixoloji mühit formalaşdırır. Bununla yanaşı, istənilən kollektivdə sosial-psixoloji mühit sabit qalmır, münaqişə vəziyyəti yaranır. Bu, ayrı-ayrı əməkdaşlar, fərd və qrup, yaxud qruplar, ya da işçilər və rəhbərlik arasında baş verə bilər. Münaqişə və ya kollektivdə sosial-psixoloji gərginlik işin ümumi ahənginə mənfi təsir göstərir. Tədqiqatlar, eləcə də bizim müşahidələrimiz göstərir ki, istənilən formada olan münaqişədən sonra emosional həyəcan, gərginlik, münasibətlərin pozulması, işgüzar əlaqələrin korlanması adəton münaqişənin baş verdiyi vaxtdan daha güclü olur. Münaqişənin əsasında insanların qarşılurmazı, fikirlərin, mövqelərin, xarakterlərin, maraqların toqquşması durur. Münaqişə zamanı eyni vaxtda həm özünü müdafiə, həm də emosional reaksiya baş verir.

Konfliktologiya elminin nümayəndələri (N.V. Qrişina, B.D. Parigin, L. Kozer və b.) göstəirlər ki, əgər münaqişə tədricən və gizli şəkildə baş verirsə, münaqişəyə girən tərəflər öz narazılıqlarını başlangıçda ya gizlətməyə çalışır, yaxud da kəskin formada ifadə etmirlər. Münaqişənin başlangıcında tərəflərin hər biri, yaxud bir tərəf münaqişənin baş verməməsinə, yaxud da yüngül formada keçməsinə cəhd edir. Əgər bu baş verməsə, problem tərəfləri qane edən formada həll olunmasa, onda açıq formaya keçir. Münaqişənin bu mərhələsi münaqişəli davranış adlanır.

Münaqişəli davranış zamanı tərəflər əks tərəfin maraq, məqsəd və fəaliyyətinin qarşısını birbaşa və ya dolayısıyla almağa çalışırlar. Münaqişənin bu mərhələsi kəskin fikir ayrılığı ilə müşahidə olunur və tərəflər arasında münasibətlər pozulur. Emosional sahədə aqressivlik artır, açıq düşmənciliyə çevrilir. Beləliklə, münaqişəli davranış həm emosional, həm də işgüzar baxımdan kollektivin həyatına, sosial-psixoloji mühitinə mənfi təsir göstərir.

Münaqişəli davranış münaqişənin ən yüksək həddidir. Lakin o, uzun müddət davam edə bilməz. Münaqişə tərəfləri nəhayət, iki davranış formasından birini seçməli olurlar: 1) gərginliyin səviyyəsini azaltmaqla münaqişəni saxlamaq, xırda güzəştlər hesabına onu gizli formaya keçirmək. Adəton, belə formada tərəflərdən biri və ya hər ikisi rəqibi "vurmaq" üçün əlverişli vəziyyət gözləyir; 2) münaqişənin tamamilə aradan qaldırılması üsulunu tapmaq.

Əgər ikinci yol seçilirsə, münaqişənin həlli mərhələsi başlayır. Münaqişənin həlli ya obyektiv şəraitin, ya da subyektin münasibətinin, psixoloji vəziyyətin dəyişməsilə mümkündür. Əks tərəfin "düşmən obrazı" tədricən "tərəfdəşə", mübarizəyə yönəlmış psixoloji ustanovka isə əməkdaşlığa çevirilir. Münaqişə edən tərəflər onun həllinə çalışıqdə əks tərəfin marağını nəzərə alır, hər iki tərəf sərf edən addımlar atır, kompromis gedirlər.

Münaqişə demək olar ki, həyat və fəaliyyətin bütün sahələrində, o cümlədən peşə fəaliyyətində baş verir. Müəssisənin, eləcə də fəaliyyətin struktur və məzmunundan asılı olaraq münaqişələr fərqli

Cavid Əliyev

xarakter daşıyır. Bununla belə, istənilən münaqişə sosial-psixoloji hadisə olmaqla ümumi xüsusiyyətlərə də malikdir.

Təhsil sistemində qarşida duran mühüm vəzifələrdən biri də təhsilin humanistləşdirilməsi, idarəetmənin demokratikləşdirilməsi, milli və mənəvi döyərlərin qorunub inkişaf etdirilməsindən ibarətdir. Problemin belə qoyuluşu qanunauyğun şəkildə yüksək intellektual səviyyəyə malik olan, sosial həyatda öz yerini tutu bilən şəxsiyyətlərin formalşdırılması baxımdan təhsilin rolunu əhəmiyyətli dərəcədə artırır. Bununla belə istənilən təşkilatda, kollektivdə olduğu kimi, pedaqoji kollektivdə də münaqişə baş verir və ondan qaćmaq qeyri-mümkündür.

Təcrübə göstərir ki, münaqişə mürəkkəb quruluşlu, işçilərin fəaliyyətinin əlaqələndirilməsinin, nəzarətin çətin olduğu kollektivlərdə daha çox müşahidə olunur. Şəxsi əlaqə və ünsiyyətin, işgüzar münasibətlərin daha mürəkkəb olduğu pedaqoji kollektivdə münaqişə qaçılmazdır. Təbii ki, burada münaqişənin öz spesifik xarakteri vardır.

Münaqişə tələbələrin öz arasında, müəllim-tələbə, müəllim-rəhbərlik münasibətlərində baş verir. Qarşılıqlı münasibətlərdəki münaqişə istər-istəməz təlim-tərbiyə prosesinə özünün neqativ təsirini göstərir. Əlbəttə, ilk növbədə müəllimlər çalışmalıdır ki, tələbələrlə münaqişə vəziyyəti yaranmasın. Əgər münaqişə vəziyyəti yaranırsa, vaxtında onun qarşısını alınsın.

Müşahidələr göstərir ki, müəllimin ayrı-ayrı tələbərlə, bəzən də bütün

grupla münaqişəsi qeyri-adəkvet qiymətləndirmə səbəbindən baş verir. Tələbələr xüsusilə imtahan vaxtı həyəcan keçirirlər. Obyektiv olmayan qiymətləndirmə isə onlara xüsusilə pis təsir edir. Bu isə ilk növbədə tələbə-müəllim münasibətlərində öz əksini tapır.

Bələ münaqişələrə aiddir:

müəllimin qiymətləndirməsi ilə tələbənin özünüqiyəmətləndirməsi arasında uyğunsuzluq;

tələbə və müəllimin ünsiyyətində yaranan problem;

müəllimin avtoritar üsluba üstünlük verəməsi;

müəllimin məşğələni şablon qaydada aparması və s.

Müəllim-tələbə münasibətlərdəki gərginlik təlim prosesi ilə bağlı olduqda, daha asan həll olunur. Lakin biliyin qeyri-obyektiv qiymətləndirilməsindən irəli galən münaqişənin aradan qaldırılması xeyli çətin olur.

Şəxsiyyətlərə münasibətlərdən irəli galən münaqişənin həll olunması isə xeyli çətindir. Onunla bağlı baş verən münaqişə daha çox həll olunmayan, uzun müddət davam edən münaqişələr sırasına aid edilir.

Psixoloqların (Karandaşev Y.N., Senko T.V., Sobkin V.S. və b.) proqnozuna görə, cəmiyyətdə, eləcə də müəllim-tələbə münasibətlərində getdikən gərginlik artacaq. Təhsil səsiomadəni texnologiya olduğundan yalnız bilik vermək, intellektual zənginlik formalşdırımaqdan başqa, həm də cəmiyyətdə humanizmin inkişaf etdirilməsinə, münasibət və ünsiyyətdə humanist mövqenin qurulmasına xidmət edir. Bununla belə, digər sahələrdə olduğu kimi, pedaqoji sahədə də qeyri-standart situasiyalar baş verir. Xüsusilə, cəmiyyət həyatındaki yeniləşmə qarşılıqlı münasibətlərə də təsir edir. O da məlumdur ki, bütün dövrlərdə yeniləşməyə qarşı münasibətdə pedaqoji sistemin işçiləri daha mühafizəkar mövqə tuturlar. Bu, bir tərəfdən yaxşıdır ki, belədə adət-ənənələr qorunur, insanlar yeniliyə tədrisənə uyğunlaşmasına mane yaradırlar. Mənfi cəhəti isə ondadır ki, onlar eyni zamanda gənclərin yeniləşməyə, həyatın tələblərinə uyğunlaşmasına mane yaradırlar.

Pedaqoji kollektivdə münaqişə, eyni zamanda əməkdaşlar arasında da baş verir. Bunun da səbəbləri müxtəlidir. Əsas səbəblərdən biri də kollektivdə sosial-psixoloji mühitin pis olmasıdır. Psixoloji mühit o zaman pozulur ki, müəllimlərin müstəqilliyinin, yaradıcı fəaliyyətinin qarşısı alınır. Burada rəhbərliyin planlaşdırılması, fəaliyyətin stimullaşdırılması da aiddir. Bəzən də müəllimlərin özləri haqqında yüksək fikirdə olmaları, kollektiv üzvləri ilə hesablaşmamaları da təsir göstərir.

Kollektivdə münaqişənin yaranmasının sosial-psixoloji səbəbləri

Ali məktəb müəllimlərindən biri narazı şəkildə bildirir ki, neçə illərdir ki, kafedra müdürü özünü danişq tonu, ünsiyət forması ilə onu əsəbləşdirir. Onun özündən razılığı, digər müəllimlərə yuxarıdan aşağıya baxması, kobudluğunu kafedrada daim gərgin psixoloji mühit yaradır.

Bununla belə psixoloqlar qeyd edirlər ki, elmi müəssisədə kollektiv üzvləri arasında münaqişənin olması onların fəaliyyətinə həm də müsbət təsir edir. Yəni birgə fəaliyyət prosesində yaradıcılıq üçün əlavə motivasiya yaradır.

Kollektivin mənəvi-psixoloji mühitinə, kollektiv üzvlərinin qarşılıqlı münasibətlərinin strukturuna rəhbərliyin idarəetmə əsləbu əsaslı şəkildə təsir göstərir. Psixoloji ədəbiyyatda rəhbərin şəxsi keyfiyyətlərinin strukturunda üç qrup mühüm cəhətlərin vəhdətdə olması göstərilir: mənəviyyat, peşəkarlıq, təşkilatlılıq.

Mənəvi keyfiyyətlər: insan ləyaqətinin, xeyirxahlığın qiymətləndirilməsi, humanizm, yoldaşları ilə səmimi, bərabərhüquqlu qarşılıqlı münasibətlərin qurulması.

Peşəkarlıq keyfiyyətləri. Bura ilk növbədə rəhbərlik edilən sahə üzrə səriştəlilik, peşənin tələblərinə uyğun bilik və şəxsi keyfiyyətlər daxildir.

Təşkilatlılıq keyfiyyətləri. Bu keyfiyyətlərə insanları tanımaq, onlarla ünsiyət və münasibət qura bilmək, tələbkarlıq, məqsədönlülük, müstəqillik və s. aiddir.

Müşahidələr göstərir ki, bu keyfiyyətlərdən üçü də rəhbərlik edən şəxslərdə olmalıdır. Onlardan hansı birininsə kifayət qədər formalşamaması qarşılıqlı münasibətlərə, psixoloji mühitə neqativ təsir göstərir. Pedaqoji kollektivdə isə daha çox demokratik idarəetmə və mənəvi-əxlaqi keyfiyyətlərin daha çox diqqətdə saxlanılması lazım gəlir.

Münaqişə ilə bağlı ədəbiyyatda bir-birindən fərqli olan xeyli mövqelər mövcuddur. Onların bir qismində münaqişənin neqativ cəhətləri ilə yanaşı, pozitiv tərəfləri də göstərilir. Yəni iki növ münaqişə müəyyənənləşdirilir: pozitiv və neqativ. Münaqişə eyni zamanda açıq və gizli formada təzahür edə bilər. Bununla belə, onların hər ikisi üçün xarakterik olanı odur ki, hər ikisində tərəflər arasında fikir ayrılığı baş verir.

Qarşılıqlı razılıq və anlaşmanın olmaması fikir, ideya, baxışların ziddiyyət təşkil etməsindən yaranır. Bununla belə, heç də həmişə qarşidurma, münaqişə həddinə çatmaya bilər. Bu o zaman baş verir ki, qarşidurma, fikir ayrılığı insanın qarşıya qoyduğu məqsədə, fəaliyyətə mane olur. Bu zaman insanlar fikir ayrılığını dəf etmək üçün açıq münaqişəyə girir. Bununla da problemi həll etmək üçün müxtəlif variantlar fikirləşir, öz fikirlərini əsaslandırmaya çalışırlar. Psixoloqlar (K. Levin, M.K. Tutuştına və b.) göstərilər ki, münaqişədən qaçmağa yox, onu idarə etməyə çalışmaq lazımdır.

Münaqişənin çoxşaxəli təsnifi aparılmışdır. Lakin onların içərisində daha məşhur olanı K. Levinin təsnifidir. K. Levinə görə, münaqişə şəxsiyyətdaxili, şəxsiyyətlərarası, fərd və qrup arasında, eləcə də qruplararası formada olur.

L. Kouzerin təsnifində isə iki növ münaqişənin olduğu bildirilir: real münaqişə və qeyri-real münaqişə.

Real münaqişə zamanı tərəflərdən biri və ya hər ikisi haqsızlıqla üzlöşdiyini fikirləşir. Məsələn, tələbə və müəllim arasında imtahan qiyməti ilə bağlı baş verən münaqişədə olduğu kimi.

Qeyri-real münaqişə zamanı mənfi emosiya, nifrat, başqa sözlə, kəskin münaqişəyə zəmin yaradan vasitələrin təzahürü özünü göstərir. Burada konkret situasiya yox, uzaq məqsədə çatmağa maneçıldən söhbət gedir (1, 196).

Qeyd etmək lazımdır ki, real münaqişə həll edilmədikdə qeyri-real münaqişəyə çevrilə bilər. Bu isə tərəflər arasında emosional gərginliyi son həddə qədər artırıb bilər.

Qeyri-real münaqişə istənilən halda destruktivdir. Onu idarə etmək, konstruktiv vəziyyətə getirmək xeyli çətindir. Belə münaqişələrin aradan qaldırılması üçün ən etibarlı vasitə kollektivdə müsbət psixoloji mühitin yaradılmasıdır. Bu vəziyyət xüsusiilə pedaqoji kollektiv üçün daha xarakterikdir.

Cavid Əliyev

Bunun üçün ilk növbədə müəllimlərin pedaqoji ustalığının, psixoloji biliklərinin artırılması, emosional vəziyyətlərinin tənzimlənməsi zəruridir. Əgər qeyri-real münaqişə tələbə və müəllim arasında baş verirsə, demək müəllimin peşəkarlığı şübhəlidir.

Əlbəttə, kollektivdə münaqişənin baş verəsi müxtəlif səbəblərdən ola bilər.

Bunlardan birinci səbəb kimi resursların düzgün paylaşılmamasını göstərmək olar. İstənilən müəssisədə həmişə resurslar məhdud sayda olur. Vaxt, pul, otaq, təchizat və s. bu kimi vəsaitlər işin icra olunmasında başlıca vasitədir. Onların bölgüsü isə həmişə kimləri qane etmir. Təbii ki, hər bir şəxs özü üçün çox və lazımlı bildiyini əldə etmək istəyir, bunun üçün əsaslar da fikirləşir. Eləcə də əks tərəf. Belədə münaqişə vəziyyəti yaranır.

Pedaqoji kollektivdə münaqişə vəziyyəti özünü daha çox psixoloji xüsusiyyətlərlə bağlı göstərir. Başqa sözlə, daha çox təhsilələr və təhsil verən arasında baş verir.

Tədqiqat göstərir ki, bu zaman müəllim səbirli və tələbkar, principial və ədalətli, çevik olmalıdır. İstənilən halda münaqişənin məsuliyyəti müəllimin üzərinə düşür və onun neqativ nticələri üçün müəllim cavabdeh olur. Müəllimin tələbələrə hörmətlə yanaşması, öz davranışını təhlil etməsi, özüñə-nəzarət münaqişənin baş verməsinə, əgər baş verərsə, onun həll olunmasına şərait yaradır.

Təbii ki, heç kim münaqişəyə girməyi və ya münaqişə vəziyyətinin yaranmasını istəmir. Lakin münaqişəyə girən tərəflər bir qayda olaraq öz məqsədlərinə çatmaga, öz nöqtəyi-nəzərlərini həyata keçirməyə çalışırlar. Belədə əks tərəfin məqsədini mancə yaranır. Burada yaranan münaqişə vəziyyətinin idarə olunması zərurəti yaranır. Münaqişənin idarə olunmasının nə dərəcədə səmərəli olmasından asılı olaraq o ya funksional, yaxud da disfunksional mahiyyət kəsb edir. Bundan da asılı olaraq münaqişə ya həll olunur, yaxud da yenisi yaranır.

Münaqişənin səmərəli şəkildə idarə olunması hətta müsbət rol oynayır. Bu vəziyyət xüsusiilə pedaqoji kollektiv üçün daha səmərəli təsirə malikdir. Belədə münaqişə tərbiyədici rol oynayır.

Kollektivdə baş verən və ya gözənlənilən münaqişə göründüyü kimi, rəhbərin şəxsi keyfiyyətlərdən çox asıldır. Onların baş verməməsi və ya həll olunması üçün rəhbər ilk növbədə bir neçə qaydaya əməl etməlidir. Bunun üçün rəhbər münaqişənin səbəbini və mənbəyini müəyyənləşdirməli, onun genişlənməsinin qarşısını almalıdır. Çalışmalıdır ki, münaqişə emosional xarakter daşımın. Münaqişənin bütün cəhətlərini deyil, başlıca olanları görməli və həll etməlidir. Müəyyənləşdirməlidir ki, münaqişənin səbəbi işgəzar rəqabətdən, sadəcə gözü görmək və nüfuzdan yaranıb.

Münaqişə tərəflərini – təşəbbüskarı və "mögəssiri" dirləməlidir. Müəyyənləşdirməlidir ki, münaqişənin təşəbbüskarının məqsədi nədir. Yəni bu özünütəsdiqlə, ambisiya ilə, yoxsa qarışındakını alçaltmaq istəyi ilə bağlıdır.

Rəhbər çalışmalıdır ki, münaqişə tərəflərindən hansıa özünü qalib rolunda görməsin. Belədə münaqişə daha da dərinləşir.

Münaqişənin yaranma səbəblərindən biri də rəhbərin tabeçiliyində olanların bəzilərini daim mukafatlaşdırması, digorlərini cəzalandırması, üçüncüləri isə görməməsi ilə bağlıdır. Münaqişəli şəxsiyyətləri rəhbər çalışmalıdır ki, daim diqqət və nəzarətdə saxlaşın.

Adətən pedaqoji kollektiv qadılardan və kişilərdən ibarət olur. Təbii ki, qadın və kişi psixologiyası bir-birindən fərqlənir. Qadınların məntiqi intuisiyaya, situativliyə, assosiativliyə əsaslanır. Kişilərin məntiqi isə dəqiqliyə, faktların müqayisəsinə, təhlilə və rasional yanaşmaya əsaslanır. Qadın xarakterinin əlamətləri bunlardır: zəriflik, emosionallıq, həssashlıq, xeyirxahlıq və s. Kişi xarakterinə isə müstəqillik, risk etmək, cəsarətli olmaq və s. bu kimi xüsusiyyətlər aid edilir. Qadınların və kişilərin özlərindən görmək və başqalarından eşitmək istədikləri də fərqlidir. Qadınlar onların zahiri görünüşlərini, geyimlərini, emosionallıqlarını tərifləkdirə xoşlanırlar. Qadınlar səsin və söhbətin tonuna, davranışın manələrinə qarşı həssasdırlar. Kişi isə onların işgəzar keyfiyyətlərini, qeyri-adi

Kollektivdə münaqışının yaranmasının sosial-psixoloji səbəbləri

qərərlər qəbul edə bilmək bacarıqlarını, etibarlı olduğunu söylədikdə xoşlanırlar. Rəhbər işçi eyni zamanda qadın və kişi psixologiyasını bilməli, fəaliyyətində onları nəzərə almalıdır.

Bunlarla yanaşı, rəhbər işçi çalışmalıdır ki, onunla təklikdə səhbət aparsın. On yaxşı yol insanları kollektiv içərisində tərifləmək, tənqid ido təklikdə etməkdir.

Məlumdur ki, tələbə şəxsiyyətinin qiymətləndirilməsi həm də onun təlim fəaliyyəti ilə bağlıdır. Bu zaman pedaqoji ünsiyyətin mühüm qaydalarından biri olan fəaliyyəti, davranışçı qiymətləndirmək lazımdır, şəxsiyyəti yox. Bundan başqa, tələbənin davranışı və biliyini qiymətləndirərkən onun müsbət keyfiyyətlərinə istinad etmək lazımdır. Eyni zamanda tələbənin müsbət keyfiyyətlərinin reallaşmasında ona yardımçı olun. Tələbənin bilik və davranışını qiymətləndirərkən nəzərə almaq lazımdır ki, pedaqoji proses və situasiya müəllim və tələbənin birgə fəaliyyətinin nəticəsidir. Əgər müxtəlif səbəblərdən tələbəyə qarşı müəllimin mənfi münasibəti yaranarsa, onu heç də çıxılmaz vəziyyətə salmaq olmaz. Müəllim çalışmalıdır ki, mənfi münasibatını nümayişkarana şəkildə bildirməsin. Tələbənin mənfi cəhatlərini qabardıb başqlarının, yoldaşlarının yanında açıq-aşkar söylemək düzgün deyil. Bildirlərən irad konstruktiv xarakter daşımmalıdır. Burada səsin tonu, intonasiyası, emosiya mühüm təsir vasitəsidir.

Qarşılıqlı münasibətlər sistemində tolerantlıq mühüm vasitədir. Tolerantlığın əsasını qarşılıqlı inam və etimad təşkil edir. Bundan başqa, tolerantlıq insanı xeyirxah edir, pedaqoji kollektivdə müsbət psixoloji mühitin yaranmasına köməklik göstərir. Təcrübə göstərir ki, bəzi müəllimlər bunu səhvən prinsipsizlik, passivlik, qətiyyətsizlik kimi qiymətləndirirlər. Həqiqətdə ido tolerantlıq kollektivdə münaqışının qarşısını alır, problemlərin həllini asanlaşdırır. Tolerantlıq pedaqoji ünsiyyətin vacib elementi olmaqla, həm də insani mənəvi cəhətdən zənginləşdirir. Bu, eyni zamanda pedaqoji mədəniyyəti yüksəldir.

Maraqlıdır ki, burada zahiri görünüş də təsir edən vacib faktorlardandır. Məlumdur ki, pedaqoji fəaliyyətlə məşğul olan insanlar geniş ictimaiyyətin daha çox nəzər-diqqətini cəlb edir, onların hər bir hərəkəti, hətta zahiri görünüşü diskussiyaya səbəb olur. Müəllimlərin, məktəb rəhbərlərinin qarşı tərəfdən necə qarvanılması, qəbul olunub-olunmaması onun şəxsiyyətinin və peşə fəaliyyətinin qiymətləndirilməsində az rol oynamır. Məşhur yazıçı Somerset Moemin belə bir deyimi var: "On yaxşı geyim odur ki, başqlarının diqqətini cəlb etməsin".

Psixoloqlar A.A. Bodalyov və V.V. Panfilov tanış olmayan adamların tanışlıq zamanı bir-birlərinə necə qarvadıqlarını, hansı təssürat yarandığını eksperimental yolla öyrənmişlər. Məlum olmuşdur ki, bu zaman ilk baxışda gözə görünən, yadda qalan saç düzümdür. Məsələn, uzun illər parik taxan qadın pariki atlıqda tamınmaz dərəcədə döyişir. Adətən gəncər arasında moda saç düzümündən başlanır. Demək, siz ətrafdakıların rəğbətini qazanmaq istəyirsinizsə, ilk növbədə saç düzümünüza diqqət yetirin. Xüsusiət qadınlar.

İkinci növbədə diqqəti gözlər, baxışlar cəlb edir. Gözlər hiyləgər, tikanlı, parlaq, soyuq, xeyirxah, səmimi və s. olur. Baxışlardan asılı olaraq qarşı tərəf ona uyğun şəkildə köklənir: aqressiv, cəhiyath, xeyirxah, inamlı və s. olur.

Üçüncü yerdə təbəssüm dayanır. Xeyirxah, səmimi, cəzbədi təbəssüm qarşı tərəfin münasibətlərinin formallaşmasında mühüm rol oynayır. Məşhur Amerika psixoloqu D. Carnegie ilk xoş təssürat yaratmaq, ünsiyyət qura bilmək üçün tövsiyə edirdi: "Gülümsəyin, gülümsəməyi öyrənin, güzgü qarşısında dayanıb məşq edin".

Psixoloqlar qarşı tərəfin qarvanılmasının üç tipini ayıırlar: pozitiv, neqativ və adekvat. Pozitiv qarvayış zamanı insanların müsbət xüsusiyyətləri səciyyələnir, ona inam bəslənilir. Neqativ qarvayışda ido bir qayda olaraq mənfi keyfiyyətlər qabardılır və ona şübhə ilə yanaşılır.

Təbii ki, on yaxşısı adekvat ustənəvədir. Belədə insanın həm müsbət, həm də mənfi keyfiyyətləri diqqəti cəlb edir.

Cavid Əliyev

Problemin aktuallığı. Şəxsiyyətin formallaşmasında şəxsiyyətlərarası münasibətlərin, əks əlaqənin, müsəhəbin qarvanılmasının, ona qarşı simpatiya, empatiya və ya antipatiyanın olmasının böyük əhəmiyyəti vardır. Burada ilkin informasiyanın, rəyin, təsəssüratın, eləcə də onlara digər amillərin mühüm təsiri vardır. Göstərilən münasibət ido qarşı tərəfin davranışında, fəaliyyətində, hətta psixikasında öz əksini tapır. Şəxsiyyətin fəaliyi özünü fəaliyyətdə əks etdirməklə yanaşı, həm də onun özünü təsdiqində, özünəmünasibətinə əskini tapır. Bununla bağlı E. Stouns yazır: "Cəza üsulu ilə nailiyyət qazanılacağına inanılan cəmiyyətdə yüksək oxlaqlı insanlar formalşdırmaq mümkün deyil" (2, 18).

Problemin elmi yeniliyi. Yuxarıda deyilənləri ümumişdirək belə nəticəyə gəlmək olar ki, istənilən kollektivdə münaqışının baş verməsi qəcilməzdir. Bu, ya şəxsiyyətlərarası, ya fərd, ya qrup arasında, ya qruplararası, yaxud da qrup və rəhbərlik arasında baş verə bilər. Biz, insan-insan münasibətləri üzərində qurulan pedaqoji fəaliyyəti görməklə problemin mahiyətini daha dərindən nüfuz etməyə çalışıq.

Problemin praktik əhəmiyyəti. Məlum oldu ki, münaqışə kollektivə neqativ təsir etməklə yanaşı, həm də pozitiv təsir göstərə bilər. Bu, kollektivdə olan boşluqların müəyyənləşdirilməsi, işçilərin otalətdən çıxmazı, rəhbərliyin daim öz hərəkət, davranış və idarəetmə üslubuna diqqət yetirməsi baxımdan əhəmiyyətlidir.

ƏDƏBİYYAT

1. Практическая психология для преподавателей / Под ред. М.К. Тутушкиной . М: Филинъ, 1997.
2. Стоунс Э. Психопедагогика. Пер. с англ. / Под ред. Н.Ф.Талызиной. М.: Педагогика, 1984.
3. Гришина Н.В. Психология конфликта. СИБ. : 2001.
4. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1989.
5. Əliyev R.İ. Psixologiya. Bakı: Nurlan, 2008.

Дж.Р. Алиев

СОЦИАЛЬНО-ПСИХОЛОГИЧЕСКИЕ ПРИЧИНЫ ВОЗНИКНОВЕНИЯ КОНФЛИКТА В КОЛЛЕКТИВЕ

РЕЗЮМЕ

В статье исследуются социальные и психологические проблемы связанные с возникновением конфликтов в коллективе. Как известно, конфликты в коллективе могут иметь наряду с отрицательным также и положительное влияние. Это помогает руководству выявить упущения в коллективе и обратить внимание на поведение и стиль управления.

J.R. Aliyev

SOCIO-PSYCHOLOGICAL REASONS OF CONFLICT EMERGENCE IN THE STAFF SUMMARY

The article surveys socio-psychological reasons of conflict emergence in the staff. It is shown that conflict impacts negatively on interpersonal relations and psychological sphere. In pedagogical staff the conflict occurs between teacher-teacher, teacher-student and guidance-employees. Real and unreal conflicts are distinguished. Similarly the conflict can influence positively to the staff's activity. It can happen just in one case: the conflict should not be destructive.

Redaksiyaya daxil olub: 07.06.2016